

Azərbaycan Respublikası  
Mərkəzi Bankı İdarə Heyətinin  
“\_26\_”\_iyul\_2013-cü il tarixli  
qərarı ilə təsdiq edilmişdir

Protokol N \_15\_

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ  
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ HAQQINDA**

**Ə S A S N A M Ə**

**Bakı – 2013**

## **1. ÜMUMİ MÜDDƏALAR**

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Risklərin idarə edilməsi departamenti (bundan sonra – Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, İdarə Heyətinin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyalarının yerinə yetirilməsi prosesində fəaliyyətini Mərkəzi Bankın struktur bölmələri və qurumları (bundan sonra – struktur bölmələr), habelə Mərkəzi Bankda həyata keçirilən layihələrlə (bundan sonra – layihələr) əlaqələndirir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün əməliyyat riskləri dedikdə, əməkdaşların məqsədyönlü və ya ehtiyatsız davranışı, daxili proseslərin adekvat olmaması, Mərkəzi Bankda tətbiq olunan texnologiyalarda, informasiya sistemlərində və informasiya resurslarında (bundan sonra – texnoloji sistemlər) nasazlıq və ya çatışmazlıqların mövcudluğu, eləcə də kənar hadisələrin baş verməsi nəticəsində yaranan maddi və qeyri-maddi zərər, yaxud hədəflərə nail ola bilməmə təhlükələri nəzərdə tutulur.

## **2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ**

Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankın əməliyyat risklərinin vaxtında aşkar edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqi (bundan sonra – əməliyyat risklərinin idarə edilməsi) sisteminin təşkili yolu ilə Mərkəzi Bankın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş funksiyalarının səmərəli şəkildə həyata keçirməsində İdarə Heyətinə dəstək verməkdir.

### **3. DEPARTAMENTİN ƏSAS FUNKSIYALARI**

Departament aşağıdakı funksiyaları həyata keçirir:

3.1. əməliyyat risklərinin idarə edilməsi strategiyasının və prosedur sənədlərinin hazırlanmasını, təkmilləşdirilməsini, kommunikasiyasını və təlimini təşkil edir;

3.2. əməliyyat risklərinin idarə edilməsi prosesini koordinasiya edir və metodoloji dəstək göstərir;

3.3. əməliyyat risklərinin idarə edilməsi prosesinin monitorinqini və rəhbərliyə hesabatlığını həyata keçirir;

3.4. Mərkəzi Bankın əməliyyat riskləri üzrə profilini, əməliyyat riskləri reyestrini və xəritəsini hazırlayır;

3.5. məqsədləri çərçivəsində rəhbərliyin tapşırığı ilə müxtəlif dövlət proqramlarının, tədbirlər planlarının, yerli və beynəlxalq layihələrin hazırlanmasında və icrasında iştirak edir;

3.6. əməliyyat risklərinin idarə edilməsi üzrə beynəlxalq tədbirlərdə (konfranslarda, seminarlarda) iştirak edir;

3.7. əməliyyat risklərinin idarə edilməsinin nəzəri və praktiki məsələləri ilə bağlı xarici ölkələrin mərkəzi bankları və bank nəzarəti orqanları, habelə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir;

3.8. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

### **4. DEPARTAMENTİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏ OLUNMASI**

4.1. Departament vahid (unitar) təşkilati struktura malikdir.

4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departamentin direktoru Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Departament direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.

4.3. Departament direktoru işdə olmadıqda onun vəzifələrinin yerinə yetirilməsi Mərkəzi Bankın rəhbərliyinin əmri ilə departamentin digər əməkdaşına həvalə olunur.

4.4. Departamentin ştat cədvəli Mərkəzi Bankın sədri tərəfindən təsdiq edilir.

## **5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ**

5.1. Departament Mərkəzi Bankın Daxili audit departamenti ilə əməkdaşlıq çərçivəsində:

5.1.1. əməliyyat risklərinin idarə edilməsi məqsədləri üçün Daxili audit departamenti tərəfindən hazırlanmış hesabatları və tövsiyələri əldə edir, təhlil edir və iş prosesində istifadə edir;

5.1.2. Daxili audit departamenti tərəfindən Mərkəzi Bankın əməliyyat risklərinin idarə edilməsi sisteminin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi üçün şərait yaradır və zəruri materialları təqdim edir.

5.2. Departament əməliyyat risklərinin idarə edilməsi məqsədləri üçün kənar audit tərəfindən hazırlanmış hesabatları və tövsiyələri əldə edir, təhlil edir və iş prosesində istifadə edir.

**Mərkəzi Bankın sədri**

**E. Rüstəmov**